

Mürsel İrəvanlı,
Yazıcı-publisist,
M. Qorki adına
Beynəlxalq
mükafat laureati
Gəncə şəhəri

(əvvəli ötən sayıımızda)

IV yazı

...İstər Şərqi, istərsə də Qərbi Azərbaycan ərazilərinin gah Osmanlı, gah da Səfəvi qoşunlarının aramızı hückümüllərinə məruz qalması, kənd və şəhərlərin tez-tez döyüş meydanına çəvrilmesi də yerli əhalinin normal həyatını pozur, gündəlik güzəranın pisləşdirirdi. Ona görə də imkani olan şəxslərin sakit ucqarlıqlara çəkiləsi, nisbətən rahat yerlər axtarması prosesi gedirdi.

XVII əsrin əvvəllerində İran-Osmanlı çəkişmələri dövründə orada yaşayan erməni əhalisinin xeyli hissəsi Azərbaycana qaçıb gəlmışdı.

1635-ci ildə Sultan IV Muradın qoşunları Naxçıvanı işğal etmiş və şəhəri tamam dağıtmışdı. O vaxt Ordubad, Təbriz, Culfa əhalisinin əksər hissəsi də yurdusuz-yuvasız qalmışdı.

1668-ci illərdə Azərbaycana yürüş edən Stepan Razin Xəzərsahili və Kürsəhili kənd və qəsəbələri talayıb yerli əhalinin xeyli qismini öz yurdundan qovaraq çıxarmışdı.

O dövrda xüsusi proqramlar və layihələr əsasında Rusyanın Cənubi Qafqaz, İran və Hindistanla ticarət əlaqələri genişləndirilirdi. Bunu isə çox böyük strateji əhəmiyyəti var idi və bundan xüsusi məqsəd güdüldürdü. Tacirlərin vasitəsilə yerli vəziyyətə dair zəngin material əldə olunurdu. Məsələn, erməni nümayəndəsi Mirzabek Vahanovun çatdırıldığı məlumatda Fətəli xanın İran nümayəndəsinin soyuq qarşılıması, Qafqazdan Kərim xanın ordusuna göndərilən atların qabağının kəsilməsi, İran ordusunun güclənməsini onun istəməməsi və s. xəbərlər verirdi

Rusiyada əvvəller də mövcud olan cənuba maraq I Pyotr dövründə daha da güclənmişdi. Ona görə də, o, müxtəlif vasitələrlə cənuba yeni ərazilər əldə etmək məqsədilə ciddi cəhdələr göstərirdi. Tayfa-lararası ədavət yaratmaq, talan və qaretlər təşkil etməklə, cənub xalqlarının arasını vurmaqla "parçala, hökmranlıq et" siyaseti yerdilirdi.

1711-ci ildə Volqaboyu və Həştərxan quberniyalarına talanlıq yürüşləri təşkil olunmuşdu. Bundan istifadə edərək qubernator Pyotr Apraksinə isə Kuban'a yürüş etmək əmri verilmişdi.

Kubanın tatar kəndləri dağıdılmış, qarət edilmiş və yandırılmışdır. Kalmık xanın döyüşçülərini öz tərəfinə çəkən Apraksin ta-

lan və qarət üçün onlara geniş şərait yaradırdı. Hətta I Pyotr qənimətin hamisini talançılara bağışlanması barədə göstəriş də vermişdi.

Bundan sonra talan və qarətə məruz qalan yerlərə qara inam bəsləyən əhali getirib yerləşdirilirdi. Həmin dövrde Krimdan, Kubandan və Şimali Qafqazdan xeyli əhali öz yurdlarından qaçıb getməyə məhkum olmuşdu. Bu proses I Pyotr

Siyasi aldatma və fitnəkarlıq yolu ilə o zaman başqa xanlıqlarla Fətəli xanın arasını vururdular. Diplomatik hədələmələr, təhrik və məhdudiyyətlər, fitnələr nəticəsində 1778-ci ildə Hidayət xan Fətəli xana qarşı açıq müharibəyə başladı. Bu toqquşmalar dövründə də əhalinin kütləvi olaraq öz ev-eşiyindən qovulması və köçürülməsi halları baş verirdi, talanlar və qaretlər əhalinin normal həyatını pozurdu


cirməyə böyük ehtiyacımız vardır... biz türkləri buraya buraxa bilmərik..."

Bu məqsədlə həm gizli, həm də açıq şəkildə böyük iş aparılır, Qafqazın coğrafiyası və əhalisinin tərkibi geniş şəkildə öyrənilir, bu məqsədlə elmi ekspedisiyalar ön plana çəkilirdi. I

Gürcüstana qoşun çekib Kartli və Kaxetiyanı tərəmmər etdi. Sonra Gəncə və Bakı üzərinə hücuma başladı. *Beləliklə, Azərbaycan əraziləri yeni vuruşlara meydən oldu. Yenə də araxasız, dayaqsız millət təlanlara, qarət və yerdəyişmələrə məhkum edildi. Bir*

qaz, İran və Hindistanla ticarət əlaqələri genişləndirildi. Bunu isə çox böyük strateji əhəmiyyəti var idi və bundan xüsusi məqsəd güdüldürdü. Tacirlərin vəsiyətə dair zəngin material əldə olunurdu. Məsələn, erməni nümayəndəsi Mirzabek Va-

El köçdü, yurdum qaldı



O dövrə xüsusi proqramlar və layihələr əsasında Rusyanın Cənubi Qafqaz, İran və Hindistanla ticarət əlaqələri genişləndirilirdi. Bunu isə çox böyük strateji əhəmiyyəti var idi və bundan xüsusi məqsəd güdüldürdü. Tacirlərin vasitəsilə yerli vəziyyətə dair zəngin material əldə olunurdu. Məsələn, erməni nümayəndəsi Mirzabek Vahanovun çatdırıldığı məlumatda Fətəli xanın İran nümayəndəsinin soyuq qarşılıması, Qafqazdan Kərim xanın ordusuna göndərilən atların qabağının kəsilməsi, İran ordusunun güclənməsini onun istəməməsi və s. xəbərlər verirdi

dövründən sonra da davam etmişdir. N.Şavrov o zamanı köçürmə siyasetindən bəhs edərək yazırı? "...Əgər Ön Qafqaza, xüsusi də Azərbaycan torpaqlarına bir milyon rus əhalisi köçürülsə, onda yerlərdə bizim orduya kömək edən çox güclü qüvvəmiz olar... Bununla da şübhəsiz Dağıstan, Türkiyə, İran, gürçü, erməni və başqa xalqların nümayəndələri rusların hesabına bir-birindən ayrı salınacaq və bu onların bizim əleyhimizə birleşməsini əngelleyəcək. (Bax: N.Şavrov, I Protrun Qafqaz siyasetinin nəticələri, II kitab, Sankt Peterburq, 1839, səh. 58).

Tarihi qaynaqlardan bəlli dir ki, I Pyotrun cənub siyaseti olduqca mürəkkəb idi. O, deyirdi: "Bizim Kaspi dənizi sahilərini elə ke-

Pyotr bu bölgəyə birbaşa özünün etibar etdiyi yaxın adamlarını nümayəndə sıfətli göndərirdi.

Onun 1722-ci ildə cənuba hərbi səfərində məqsəd Dərbənd, Bakı, Şamaxı, Salyan və Xəzər dənizinin qərb və cənub sahillərini elə keçirmək idi. Bu işdə əlbəttə ki, gürcü çarı IV Vaxtanq ona kömək edirdi. Ermənilər isə həmişə olduğunu kimi I Pyotrun bu yerlərə yürüşünü böyük intzar və həyəcanla gözləyirdilər. Çünkü Çar Azərbaycanın istənilən guşəsində onlara müstəqil muxtarıyyət verilməsinə söz vermişdi. Bir qədər sonra Çar Rusiyasının Qafqazda xeyli ərazi zəbt etməsi və İranla saziş imzalaması Osmanlıları müdaxiləyə cəlb etdi. 1723-cü ilin yazında Ərzurum paşası Xosrov əfəndi

tərəfdən də əcnəbi dövlətlər, o cümlədən Fransa və İngiltərə də Azərbaycana olan maraqlarını gizlətmir, diplomatik yollar axtarırıdlar. Alovlanmış əsyənlər, ələxüsüs da talanlar əhaliyə rahatlıq vermir. Döyüşlər zamanı sakınların çox hissəsi əsir aparılır, başqa yerlərə sürgün olunurdu.

XVIII yüzilliyin ikinci yarısında Şimali və Ön Qafqazın hissə-hissə rusların cənginə keçməsi, yerli tayfalar arasında ədəvət salan diplomatiyanın güclənməsi də əhalini narahat edir, öz yurd-yuvasından laxladırı. Həmin dövrde ticarətin təşkili məqsədilə erməni və rus millətindən olan əhalisi müəyyən ərazilərdə yerləşdirildi. Tekcə qubali Fətəli xan İrandan gətirilmiş üç yüzdən bir qədər çox erməni ailəsini bölgənin xüsusi bəy malikanələrində yerləşdirməye göstəriş vermişdi. Xanı inandırmışdır ki, bu tacir erməni ailələri xanlığın inkişafında müstəsna xidmet göstərəcəklər.

O dövrə xüsusi proqramlar və layihələr əsasında Rusyanın Cənubi Qaf-

hanovun çatdırıldığı məlumatda Fətəli xanın İran nümayəndəsinin soyuq qarşılıması, Qafqazdan Kərim xanın ordusuna göndərilən atların qabağının kəsilməsi, İran ordusunun güclənməsini onun istəməməsi və s. xəbərlər verirdi.

Adı hallanan Mirzabek Vahanov əslinde Həştərxan quberniyasının dəftərxanasının gizli xəfiyyə xidməti sahəsinin mayoru olmuş, ən fəal agent kimi Dağıstan, Azərbaycan və İran barədə ciddi məlumatlar toplamışdı.

Siyasi aldatma və fitnəkarlıq yolu ilə o zaman başqa xanlıqlarla Fətəli xanın arasını vururdular. Diplomatik hədələmələr, təhrik və məhdudiyyətlər, fitnələr nəticəsində 1778-ci ildə Hidayət xan Fətəli xana qarşı açıq müharibəyə başladı. Bu toqquşmalar dövründə də əhalinin kütləvi olaraq öz ev-eşiyindən qovulması və köçürülməsi halları baş verirdi, talanlar və qaretlər əhalinin normal həyatını pozurdu.

Cavad qalası ələ keçidi dənizdən sonra oradakı əhali kənd təserrüfatı işləri ilə məşğul olmaq üçün Rəştə və Ənzəliyə köçürüldü.

Agent Vahanovun xəyanətini, Dərbənd tacirləri Poqos Qavadilov, Georgi Abramov, keşif Xozi Qasparov, Sukuas Ayvazov (o, həm də Gilan xanının agenti olmuşdur) və Petros İvanyanın yalan məlumatlar verdiklərini anladıqdan, yaxşılığı qarşı yamanlıq gördükdən sonra Fətəli xan Narinqalada və digər bəy malikanələrində vaxtıla yerləşdiridi və himaya etdiyi ermənilərdən səssiz-səmirsiz bu yerləri tərk etməyi və onlara çəkilən xərcin bir hissəsini qaytarmalarını tələb etdi.

(ardı gələn sayıımızda)